

UOT 633.2.031/033

## GÜNEL SEYİDZADƏ

### NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ YONCA BİTKİSİNİN OPTİMAL SƏPİN MÜDDƏTİ VƏ NORMASININ MƏHSULDARLIĞA TƏSİRİ

Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişaf etdirilməsi yem bazasının möhkəmləndirilməsi ilə sıx bağlıdır. Paxdalı yem bitkilərinin becəriləməsi kənd təsərrüfatı torpaqlarının dayanıqlığının və məhsuldarlığının artırılmasında, torpağın münbitliyinin qorunmasına, torpaqda humus və azotun toplanılmasında mühüm rol oynayır. Çoxillik paxlalı bitkilər içərisində yonca bitkisi öz qiymətli bioloji xüsusiyyətlərinə, iqtisadi cəhətdən faydalığına, böyük potensiala və perspektivliyinə görə birinci yerdə durur. Tədqiqatın asas məqsədi muxtar respublika şəraitiində yonca bitkisinin yeni və perspektivli sortlarında (Səba yeli, Odlar yurdı, Yaz çəçayı, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) becərmə texnologiyası elementlərinin öyrənilməsidir. Tədqiqatlarımıza müzəyyən olılmışdır ki, Naxçıvan Muxtar Respublikasında suvarma şəraitiində yonca bitkisinin optimal əkin müddəti 20 mart hesab olunur. Bu tarixdə hektara 16 kq yonca toxumu səpildikdə orta hesabla yaşılı kütłə məhsuldarlığı 18%, quru kütłə məhsuldarlığı 17%, yem vahidi 2,7, protein isə 16,6% yüksəlir.

**Açar sözlər:** yonca, sortlar, əkin üsulu, əkin norması, məhsuldarlıq, yem vahidi.

Yonca həm payızlıq, həm də yazılıq bitkilər qrupuna aiddir. Səpin müddətinin düzgün müzəyyənləşdirilməsi, normal çıxış alınması üçün əsas şərtlərdən biridir. Yoncanın bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir ki, birinci il onun payız və həm də yaz əkinlərindən toxum götürmək olur. Toxumların yetişməsinə görə payız səpinində yaz səpininə nisbətən təxminən iki dəfə artıq vaxt sərf edilir ki, bunun da nəticəsində qış mövsümündə bitkidə yüksək miqdarda qida maddələri ilə zəngin qüvvətli kök sistemi yaranır. Bu isə toxum verən gövdələrin və bir paxlada toxumların sayının artmasına səbəb olur. Buna görə də payızlıq əkinlər daha sağlam olur ki, nəticədə bitkidə yaşılı kütłə və toxum məhsulu yüksəlir.

Yoncanın payız səpini yay şumundan sonra keçirilir. Payız səpini üçün ən yaxşı optimal müddət sentyabrın 10-dan oktyabrın 20-dək olan dövrür. Əgər bitkinin səpin müddəti gecikərsə qışa sağlam keçirməz. Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvanılır. Cücertilərin çıxmasına 1-2 gün qalmış əmələ gələn qayaşğı dağıtmadan ötrü yüngül malalanır. Yonca sahəsində növbəti suvarma mart ayında aparılır. Bununla da yoncanın birinci biçinədən suvarılması ehtiyac qalmır.

Yoncanın yazılıq səpini isə payızdan qaldırılmış şumda keçirilməklə fevral ayının 25-dən başlayaraq mart ayının 20-dək bitməlidir. Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvanılması birinci biçininin optimal vaxtda aparılmasını təmin edir. Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15 kq götürülür.

Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru yonca üçün pis sələfdir, ona görə ki, torpağın dərin qatını güclü qurudur. Suvarılan torpaqlarda yoncanı praktiki olaraq hər hansı sələflə növbələndirmək olar. Bundan başqa onu dənli taxıl bitkilərinin örtüyüne də səpmək olar.

Yonca növbəli əkində təmiz halda və ya çoxillik taxıl otları ilə (daraq otu, qılçıqsız ton-qal otu və s.) qarşıqda yerləşdirilir. Təmiz əkin üçün yonca toxumlarının bir hektara orta səpin norması 14-16 kq, qarşıq səpində isə 6-8 kq olur [5, s. 424-426; 6, s. 52-62].

Əgər yoncaya saləf olaraq taxıllar və ya bostan bitkiləri seçilirsə o zaman taxıl sələfindən sonra sahə təmizlənməli və 10-12 sm dərinlikdə üzənlənməlidir ki, alaq və taxıl toxumları cürcəsin. Əks halda alaq otları yoncanın zarif cürcətlərini sixışdırır məhv edə bilər. 15-20 gün sonra torpaqdakı alaq otları və taxıl toxumları cürcərdikdən sonra fosfor və kalium gübrəsi verərək sahə 27-30 sm dərinlikdə şumlarırlar. Yoncanın payız sapını yay şumu aparmağın böyük əhəmiyyəti vardır. Tərəvəz saləfindən sonra isə sahə alaşqız olduğu üçün mineral gübrə tətbiq edilərək dərhal şum qaldırılmalıdır. Yoncanın toxumu çox xırda olduğundan torpaq sapın qabağı tam yumaşdırılıb hamarlanmalıdır ki, toxumlar torpağın soñhında qalması və ya dərin qata düşməsin. Erkən yazda malə çəkilir və torpaq yumşadılır. Torpağı sapın qabağı rütubatlı saxlamاق lazımdır. Yonca toxumları çox xırda və qabığı qalın olduğundan cürcəməsi üçün toxminin öz çəkisi qədər su lazımdır.

Səpindən 1-2 ay qabaq toxum laboratoriya analizindən keçirilməli, cürcəmə qabiliyyəti və təmizlilik dərəcəsi müəyyən edilməlidir. Yonca bitkisinin sapın üçün ayrılmış toxumu yüksək reproduksiyası, yəni 92-98% təmizliyi və 75-95% cürcəmə qabiliyyəti olmalıdır. Səpiləcək toxumları alaq otları qarşısından təmizləmək üçün toxumları düz məhluluna salmaq lazımdır. Belə tədbir zamanı alaq otu toxumlarının təxminən 90%-i təmizlənir. Bu məhlul 1 litr suya 360 qr. xörək duzu hesabi ilə hazırlanır. Yonca toxumları hazırlanmış məhlulun içərisinə töküür və qarışdırılır. Məhlulun üzərinə çıxmış alaq ot toxumları tənzif kəşkirlə yığılır. Təmizlənmiş toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək qurudulur.

Səpinq qabağı toxumları ammonium molibdenən işlənməsi müsbət nəticə verir. 100 qr ammonium molibdeneni 400 qr suda həll edərək bir hektara səpiləcək toxum normasına çələmək lazımdır. Bitkinin kökündə fir bakteriyalarının yaxşı inkişafı və məhsulun keyfiyyəti alınması üçün sapın günü toxumları rizotofin (nitragin) bakterial gübrəsi (preparati) ilə işləmək lazımdır.

Yonca bitkisinin inkişafı cürcəmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becəriləməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaşqız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlaşmasına yaxşı tosır göstərir. Yonca quraqlığa davamlı, istiliklilik və işqışevən bitkidir. Toxumları 2-3 dərəcə istilik olduqda cürcəməyə başlayır. Toxum öz çəkisi qədər su qəbul etdikdən sonra tərkibində biokimiyəvi proseslər güclülər və ehtiyat qida maddələri rüseyimin istifadə edə biləcəyi şəkər düşür. Lakin torpaqda 10-15 dərəcə istilik olduqda normal inkişaf edir. Cürcətləri 5-6 dərəcə şaxtaya asanlıqla dözür. Yazda temperatur 7-9 dərəcə olduqda inkişafə başlayır.

Vegetasiya dövrünün müddəti sortun müəyyən torpaq-iqlim şəraitində becəriləməsini, həmçinin onun məhsulunun miqdar və keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biridir. Vegetasiya dövrünün uzunluğu sortun genetik təbiəti ilə birləkədə onun becərildiyi şəraitin şərtləri ilə də əlaqədardır. Bu zaman vegetasiya dövrü müddətinə daha böyük təsir göstərən xarici amillərdən meteoroloji şərait xüsusi qeyd etmək lazımdır. Vegetasiya dövrünün müddətinə bütünlükdə və onun əyni-ayrıñ fazalar arası dövrünə digər amillərlə birləkədə günün uzunluğu hissediləcək dərəcədə təsir göstərir [1, s.9-10; 3, s. 12-18].

Tədqiqatın əsas məqsədi muxtar respublika şəraitində yonca bitkisinin müxtəlif sortlarında sapın müddətinin, sapın normasının, vegetasiya müddətinin məhsuldarlığı təsirinin öyrənilməsi, qiymətləndirilməsi və müqayisəli xarakteristikasının aparılmasıdır.

**Eksperimental hissə.** Tarla şəraitində yonca sortlarının öyrənilməsi bu sahədə mövcud olan müasir metodik göstəricilər rəhbər tutulmaqla yerinə yetirilmişdir. Təcrübə işləri A.I.Ilv-

novanın "Изучение коллекции многолетних кормовых трав" [4, s. 5-9], riyazi hesablama B.A.Dospexovun "Методика полевого опыта" [2, s. 140-147] metodikasına əsasən aparılmışdır.

Aqrotexnik tədbirlər, təcrübə variantlarından başqa, muxtar respublika üçün qəbul olunmuş qayda aparılmışdır. Fenoloji müşahidələr (cürcətlər, yan gövdələrin əmələ gəlməsi, budaqlama, qönçələmə, çiçəkləmə və toxumların yetişməsi) və biometrik ölçmələr (müxtəlif falaqlarda bitkilərin hündürlüyü, bitkilərin sıxlığı və s.) vaxtında və mütemadi olaraq aparılmışdır.

Tədqiqat işlərinə Azərbaycan ETİ-dən alınmış 8 (Səba yeli, Odlar yurdı, Yaz çiçəyi, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) perspektivli yonca sortları daxil edilmişdir. Standart sort olaraq Naxçıvan yoncası götürülmüş, sort nümunələri Bioressurslar İnstitutunun təcrübə sahəsində suvarma şəraitində aparılmışdır. Təcrübələr dörd takrardan ibarət olmaqla 10 m<sup>2</sup> sahada aparılmışdır. Optimal əkin müddətini təyin etmək üçün nümunələr 20 mart, 20-30 aprel, 20 mayda sapılmışdır. Əkin sxemi 0,15; 0,20; 0,25; 0,30 m olmuş, əkin norması isə müvafiq olaraq hər üç əkin sxemində 16, 14, 12 kq/ha hesabi ilə aparılmışdır. Təcrübələr aşağıdakı cədvəldən daha aydın nəzərə çarpır.

Yonca bitkisi sortlarında yaş və quru kütlə məhsulun artıraq müvafiq olaraq onun qidalılıq dəyəri da artır, çünkü məhsuldarlıq və qidalılıq arasında düz mütənasiblik mövcuddur. Bizim təcrübələrdə ən yüksək məhsuldarlıq və qidalılıq "Odlar yurdı" sortunda qeydə alınmışdır.

Bu sort digər sortlarla müqayisədə yaşlı kütlə məhsuldarlığına görə orta hesabla 21,1%, quru kütlə məhsuldarlığına görə orta hesabla 19,4%, yem vahidi görə orta hesabla 28, həzm olunan proteinə isə 20,4% artıq məhsul vermişdir. "Odlar yurdı" sortu St. Naxçıvan sortu ilə müqayisədə 10 m<sup>2</sup> təcrübə kərdisində, orta hesabla yaşlı kütlə məhsuldarlığı 9,4 kq, quru ot məhsuldarlığı 3,2 kq, yem vahidi 2,1, həzm olunan protein isə 0,6% artıq olmuşdur (cədvəl 1).

Cədvəl 1

Yonca bitkisi sortlarında məhsuldarlıq və qidalılıq (orta hesabla 2019-cu il)

Sortlar	Məhsuldarlıq, kq/10 m <sup>2</sup>		Yem vahidi	Həzm olunan protein	St. sortla müqayisədə			
	Yaş kütlə	Quru ot			Yaş kütlə	Quru ot	Yem vahidi	Həzm olunan protein
Ağstafa-2	50,5	18,7	12,5	3,3	-3,2	-0,8	-0,5	-0,2
Ağstafa-1	44,3	15,8	10,5	2,8	-9,4	-3,7	-2,5	-0,7
Səba yeli	49,4	18,3	12,2	3,3	-4,3	-1,2	-0,8	-0,2
Yaz çiçəyi	50,4	18,7	12,5	3,3	-3,3	-0,8	-0,5	-0,2
Yemçilik-16	53,8	19,6	13,1	3,5	0,1	0,1	0,1	0
Abşeron	53,9	19,5	13,0	3,5	0,2	0	0	0
Odlar yurdı	63,1	22,7	15,1	4,1	9,4	3,2	2,1	0,6
Aran	60,7	22,0	14,7	3,9	7	2,5	1,7	0,4
St.Naxçıvan	53,7	19,5	13,0	3,5	-	-	-	-

Əkin müddəti və sapın norması yonca bitkisinin məhsuldarlığına (xüsusən birinci biçim-də) təsiri olduqca böyükdür. Muxtar respublika şəraitində yonca bitkisi adətən yaz aylarında əkilir. Elə bu baxımdan da optimal əkin müddətini təyin etmək və bu müddətin yonca bitkisinin məhsuldarlığına təsirini öyrənmək üçün dörd müxtəlif tarixlərdə (20 mart, 20 aprel, 30

aprel və 20 may) və müxtəlif əkin normasında (hektara 16, 14, 12 kq hesabı ilə) yonca bitkisinin "Naxçıvan yoncası" sortu üzərində təcrübə işləri aparılmışdır (cədvəl 2).

Göründüyü kimi müxtəlif səpin müddəti, əkin sxemi və səpin norması "Naxçıvan yoncası" sortunun cüçürtülərinin çıxışına, bitkilərin çiçəkləmə fazasında hündürlüyüne, məhsuldarlığına (yaş kütlə, quru ot), yem vahidinə və həzm olunan proteinə öz təsirini nəzərə çarpacaq dərəcədə göstərir.

Cədvəldən göründüyü kimi daha yaxşı optimal variant 20 mart tarixdə, hektara 16 kq toxum səpini normasında və 0,15 m əkin sxemində olmuşdur. Belə ki, bu variant digər variantlarla müqayisədə, orta hesabla yaş kütlə məhsuldarlığı 18%, quru kütlə məhsuldarlığı 17%, yem vahidi 2,7, protein isə 16,6% yüksək olmuşdur (cədvəl 2).

**Cədvəl 2**  
**Əkin sxeminin və normasının yonca bitkisinin "Naxçıvan yoncası" sortunun məhsuldarlığuna təsiri**

Əkin məddəti, tarix	Əkin qaydası, eçəng arası, m	Əkin norması, kq / ha	Cüçürtülərin çıxışı, %	Bitkilərin hündürlüyü, sm	Məhsuldarlıq üç biçimdən orta, kq/10 m <sup>2</sup>		Yem vahidi	Həzm olunan protein
					Yaş kütlə	Quru ot		
20.III 2019	0,15	16	90	61	60,7	21,8	16,9	4,9
		14	86	63	58,3	21,0	16,2	4,8
		12	82	65	57,7	20,8	16,0	4,7
20.IV 2019	0,20	16	89	63	56,3	20,3	15,6	4,6
		14	75	67	55,0	19,8	15,3	4,5
		12	70	69	54,4	19,6	15,1	4,4
30.IV 2019	0,25	16	82	64	53,0	19,1	14,7	4,3
		14	70	65	51,2	18,4	14,2	4,2
		12	65	69	49,1	17,7	13,6	4,0
20.V 2019	0,30	16	65	55	46,2	16,6	12,8	3,8
		14	60	58	43,1	15,5	12,0	3,5
		12	62	61	39,5	14,2	11,0	3,2

**Nəticə:** Naxçıvan Muxtar Respublikasında suvarma şəraitiində yonca bitkisinin optimal əkin müddəti 20 mart hesab olunur. Bu tarixdə hektara 16 kq yonca toxumu sapıldıkdə orta hesabla yaş kütlə məhsuldarlığı 18%, quru kütlə məhsuldarlığı 17%, yem vahidi 2,7, protein isə 16,6% yüksəlir.

### ƏDƏBİYYAT

1. Вербицкая Л.П. Уборка в разные фазы вегетации // Корма. № 6, 1978, с. 9-10.
2. Доспехов Б.А. Методика полевого опыта. Москва: Агропромиздат, 1985, 351 с.
3. Залов М.К., Абдуллаев А.Н. и др. Технология возделывания люцерны на семена в орошаемых условиях Дагестана. Махачкала, 1986, 18 с.
4. Иванова А.И. Изучение коллекции многолетних кормовых трав. Ленинград, 1979, 44 с.
5. Коренев Г.В. Растениеводство с основами селекции и семеноводства. Москва: Колос, 1983, 511 с.
6. Masterova V.P., Ananina N.N. Yem istehsalının əsasları. Bakı: Maarif, 1978, 216 s.

Günel Seyidzadeh

### INFLUENCE OF SEEDING TERMS AND RATES ON THE CROP PRODUCTIVITY OF ALFALFA PLANT IN THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The development of stockbreeding in Azerbaijan is closely connected with the creation of a solid fodder base in different regions of the country, and in particular in the Nakhchivan Autonomous Republic. Field feed production plays a crucial role in increasing the sustainability of agricultural lands and their productivity, increasing soil fertility, and the accumulation of humus and nitrogen. Among perennial leguminous herbs, the leading place is occupied by alfalfa, which has valuable biological features and economically useful traits, which has great potential and prospects for use. The aim of the research was to develop elements of the technology of cultivating alfalfa for hay, based on the use of new and promising varieties (Sobə yeli, Odlar yurdu, Yaz çıçayı, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) in the autonomous republic. The method of sowing and the seeding rate have a definite effect on the yield of alfalfa plants in the irrigated conditions of the autonomous republic. With narrow-row crops with a row spacing of 0,15 m, with a sowing rate of 16 kg/ha, the green mass yield is 18%, hay 17%, the feed unit 19% or 2,7 and the protein 16,6% increases.

**Keywords:** alfalfa, varieties, method of sowing, sowing rate, yield, feed unit.

Гюнель Сейидзаде

### ВЛИЯНИЕ СРОКОВ И НОРМ ВЫСЕВА НА УРОЖАЙНОСТЬ ЛЮЦЕРНЫ ПОСЕВНОЙ В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМОЙ РЕСПУБЛИКИ

Развитие животноводства в Азербайджане тесно связано с созданием прочной кормовой базы в разных регионах страны и, в частности, в Нахчыванской автономной Республики. Полевое кормопроизводство играет важнейшую роль в повышении устойчивости сельскохозяйственных земель и их продуктивности, повышении плодородия почв, накоплении гумуса и азота. Среди многолетних бобовых трав ведущее место занимает люцерна, обладающая ценностными биологическими особенностями и хозяйствственно-полезными признаками, имеющая большие потенциальные возможности и перспективы использования. Целью исследований являлось разработка элементов технологий возделывания люцерны на сено, основанной на использовании новых и перспективных сортов (Sobə yeli, Odlar yurdu, Yaz çıçayı, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) в автономной республике Способ посева и норма высева оказывают определенное влияние на урожайность растения люцерны в орошаемых условиях автономной республики. При узкорядном посеве с шириной междуурядья 0,15 м, при норме высева 16 кг/га увеличивается урожайность зеленой массы на 18%, сена на 17%, кормовая единица на 19% или 2,7, а протеин 16,6%.

**Ключевые слова:** люцерна, сорта, способ посева, норма посева, урожайность, кормовая единица.

(Biologiya üzrə elmlər doktoru Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 18.02.2020  
Son variant 01.05.2020